

Müəllimimə son vəzifəm

Elmin sənən işığı, professor Abdulla Abasov alim, insan üçün gözəl ömür və ölüm yaşadı

Azərbaycandan ayrıldığım zamanın bir sıfır məbədə yəz ilə gəx etmək üçün bir "W" sehiſəsi ödəmişim çox xətflərim. Bunu sonuncu dəfə Əhməd bəy Ağaoğluın vəfatının ilədönümü ilə bağlı etmirdim yəqin ki. O da birləndirən öncə. Səzən düzü, bəhəfiñi bər maq-sedə çıraq da stəməzdim, amma düşündüm ki, bir tələbə olaraq son vəzifəni yine yefirmiyəm. Bəli, Abdulla müəllimim üçün son vəzifə...

Fevralın 23-de deyərlər alım, gerçək pedaqoq. Azərbaycan adəbiyyatının ciddi araşdırıcıası, Bakı Dövlət Universitetinin Azərbaycan adəbiyyatı tarixi kafedrasının professoru Abdulla Abasov vəfat etdi. Bakı da bəzərələr özəl xələrlərinə çox öyrədiyimiz bir zamandır, lakin fərqli etmən, nə qədar adlılaşsa da, bəzi ölümlərin kədər qeyri-təkcə həyatlardan gedilmişdir. Dəyil.

"Bu insan alimdırsha və an ömləsi, gerçək alimdırsha, o zaman üzülmək üçün çox başqa sabəbələrtə qızır.

Abdulla mellim mənə 2014-cü ilda Bakı Dövlət Universitetinin Jurnalşünaslıq fakültəsində bacalavir təhsili alarkən, təhsilimin I kursunda "Azərbaycan adəbiyyatı - 2" fənninin "Müsəvir Azərbaycan adəbiyyatı" bölməünün müəhazirələrini deyib. Abdulla müəllimin üçün "mühəzzir deyib" ifadəsinə iştirak etmək, mənəcə bir az da düzgün de-

yil. Professor bu müəhazirəyi şəyəndir. O, müasir Azərbaycan adəbiyyatı araşdırıcıası, ya da müəllimiñ olmazdan eləvə, müasir Azərbaycan adəbiyyatı araşdırırmalarının özü, canlı arxividi. Yaşlı idi Abdulla müəllim biza dərs deyənde, beləki de 80-i haqlamışdı. Amma bir dəfə de olsun onun oturaraq dərs keçidiyini görəmadım, han zaman ayaq üzü. dərsi özünamaxsus xitabla danişardı. Bir de azərbəşşərlər. Azərbaycan adəbiyyatından

nümunələr verərən, elə müəhəzzirə deyərən da nə bir kitabə, nə bir konseptə baxardı. Şeirleri azber oxuyar, aşarıları mövzusunu heç yera baxmadan dənisiyim üçün. Əlavə müzakirələr apırmaz, bəs söhbətlər etməz, yalnızca elə-ədəbiyyatlı orlarda mövzusuz. Düşünürsəniz ki, bəs olmali idi onsurz da, nübu yanaçlıqlıqçıq qarşılıqları? Məsələ müasir Azərbaycan elimi, alimliyi və pedaqoqluğudursa, bəsi, qas-qılıqlıqdan danışır, cünki onların sayı çox azdır. Fakultə cavablarında idarənin qarşısına "prof." yazılan saysız-hesablısın insanlar var. Amma ne professor, neydi? Ən fərqli və saxta yollarla idarənin qarşısında statusu yazardı bilən hər kəs Abdulla müəallimdir. Eynidirmi? Olmaz, ola bilməz. Odur ki Abdulla Abasov Azərbaycanın, Bakı Dövlət Universitetinin, o fakültələr və kafedrallarının görkəm-

niyə bileyəci nadir gerçək alımlardan idi.

Abdulla müəllimin vəfatının öyrənənək hem də fakultənindən dərs almamış, bəs fərslər olda et-mamış tələbələrinin adına üzüldüm. Çox təəssuf ki, bəs gün gəndərin inkişafında heç bir rol olaymayaq insanlara, sırf biriləri öz nüfuzlarını möhkəmləndirə bilsin de-yə anımsaş gənərlər keçirilir. Lakin Abdulla müəllim o gəndərə tanınilmır. Məsələn, onun dərslərə girmədiyi ingilis bəlməsi tələbələri bəla bi professorla tanış ola biləmdikləri üçün na qədər şey ittilər, bunu hər haldə Abdulla müəlliminə tələbasi olmuş insanlar bilər.

Abdulla Abasov u onuq ezi, eyni zamanda mülliimliyim olımsa, daha sonra menim u yaxın insanlarından birinə, an şəmimi dəstəkçimə çevrilmiş Sevinc Abasova ilə 2014-cü ildən bəri ilə qədrənərək dərəlaşa saxlayırıq. Ən çox Sevinc xanımına ünsiyyətdə olur-dur, hər səhərbütəndə Abdulla mülliimliy xüsusi salam göndərdim, heç gözləmirdim bəsi son qəbarə, alıdığında heç inanı da bilməz. Sosial medianın bu gün icitalı reyi, gerçək qarışıçılığı görərdiyinə inanırıq. İster universite-



tin rəsmi sehiſəsi, iştərəsə də digər paylaşımlardan heç birinda manfi bir rəya rastlamamış, bəlkə də burdur bər insan üçün onələr. Onu tənyanılar hem bir şaxsiyyat, hem mülliim, hem də alim kimi ölmənə üzdülərlər. Təbib ki anlayınanlar, bilənlər, fərqli və və dayrandırıcları.

"Hər ölon insan yaşayınan bir parçasını da ölümürsə olur" - deyə bir ifadə var. Mütləqdir ki, Abdulla mülliimliyin ölmənən on çox onun ailə üzvləri, övladları, nəveleri üzü-lübələr. Lakin Abdulla Abasov yalnızca on yaxınındakı onlarınlardan bir parçasını öldürməş olmayı, Azərbaycan elimi, adəbiyyatı araşdırma-

ları, tarixi, pedaqoqikasının önemli bir parçasını özü ilə apardı. Gerçək alim ölməlinə bəs qədər çox pis olmağımızın, buna dərk etməyimizin əsas sebəblərindən biri da mərhəz onlarınlardan davamlıclarının varlığı problemidir. Bu işi daşımış olanlar, irsə variş olmayı bacarmaları garekənlər neçə nəfərdirdilər? Var olanlara da bu işi davam etdirmək üçün da nadirəcə imkan yaradıla-caq? Onlara neçə deyər veriləcək? Onlara da saxtakar professorların hayatda özüne "yer tutmaq" nəməli alıtları obt getdiklərdən sonra Abdulla Abasov elimiñ kimlər yaşadıqları? Bunlər böyük suallardır...

Bu gün Abdulla müəllimin yetişdirdi, dərs dediylər tələbələrin sayı neçə yüzə asılı, bilmək olmaz. Bu şənsi, dayarı anlayan-anlamayan hamısı şəhərlərdə sadəcə bazarları duyar, bazarları işa dymurtur. İnsanlar dörfənən tərəfindən fərqli cırqımatlılıqları, amma asas olan insanların özünən göründüyü işlər və özünü neçə dəyərləndiridir. Başqalarının neçə dəyərləndirməsi onun gerçək dəyərindən heç, həyti əşkitmir və ya artırır. Abdulla mülliim hər dərگöydür işlərlə dəyərinin böyük hissəsiyidir.

Bu yılının yazıldızı gün professor Abdulla Abasov aramızda yoxdur, amma onun bizə və Azərbaycan elimeño öyrətdikləri var: onlar məhz bəz özümüzük, bəz onun əsərlərinin bir parçasıq. Özü soyuq, elmi hüzur isti olən Ərzurum şəhərindən burug bir hissə ruhunuza itəh edirəm bəcümələr, gərgək professor. Ruhunuz hüzur içinde, ırsızın nəsilə-nəsilə daşınan olsun! Allah rahat etsin!

Nurlan Ağा,
Ərzurum Atatürk Üniversitesi
Sosial Elmlər Institutunun
doktorantı